

Nizamının əsərlərini oxuduqda, onun müxtəlif elm sahələrinə aid geniş bilik və məlumatı olmasının şahidi olur. Onun poemalarında asrtonomiya, fəlsəfə, tarix, tibb, ilahiyyət, geologiya, faydalı qazıntı məsələleri, təbii sular, təbiətşünaslığın müxtəlif məsələlərinə aid çoxlu fikir və məlumatlar vardır. Biz bunlardan yeruşunashığa aid olanları haqqında bəhs etməyə çalışacaqıq.

Təbii sulara aid məsələlər. Suyun mənşəyi, təbiətdə suyun böyük və kiçik dövranı, bunun əhəmiyyəti, yeraltı və səth sularını əhatə edir. Suyun yaranması məsələsi yerin əmələ gəlməsilə birlikdə baxılmışdır.

N.Gəncəvi hesab edir ki, çay suları atmosfer çöküntüləri bulaq, çeşmə, kəhriz və artezian suları hesabına formalasılır; yeraltı sular isə yağış, qar və buzlaq sularının yerə hopub süzülərək birinci və ikinci sukeçirməyən qatlarda toplanması nəticəsində əmələ gelir.

#### Dənizlər olmasa, yağmaz buluddan Yağış da yağmasa, yaranmaz ümmən.

Dahi şairin poemalarında su təchizatına aid məlumatlara, bilavasitə yeraltı suların istifadəsi ilə əlaqədar olan ifadələrə - quyu, quyu qazmaq, dol, kəhriz və s. rast gelinir. Keçmişdə ata və babalarımızın gözəl ixtirası olan kəhriz vasitəsilə yeraltı suların çıxarılması respublikamızda, eləcə də Şərqi ölkələrinin çoxunda geniş tətbiq edilmiş, hazırda da edilməkdədir.

#### "Xəmsə" də səth sularına

- okeanlar, dənizlər, çaylar, göllər və səni su hövzelərinə aid də müxtəlif məlumatlar verilmişdir. Orada Əfrəncə (Aralıq dənizi), Yunan (Egey), Rum (Qara dəniz), Xəzər, Çin, Bəhri-Gülzüm (Qırmızı dəniz) dənizlərinin, Kür, Araz, Nil, Dəclə, Fərat, Şətt (Şətt-el-Ərəb), Ceyhun (Amu Dərya) və s. çayların adı çökmüş, dənizlərə aid qabarla, çökilmə, okean cərəyanları, çay daşqları, sel hadisələri və onların mənşəyi haqqında yazılmışdır.

Minerologiya və faydalı qazıntı məsələləri. Şairin əsərlərində 30-dan çox mineralın, qeyri-üzvi mənşəlilərdən - almazın, ləlin, firuzənin, yaqutun, zümrüdü, billurun, əqiqin, təlqin, maqnetitin, çaxmaqdəşin, mərgümüşün, sürmənin; üzvi mənşəlilərdən - sədəfin, şəvənin, kəhrəbanın, mirvarının, mərhanının; kimyəvi elementlərdən - qalayın, dəmirin, qızılı, gümüşün, misin, qırışunun, civənin, kükürdü: karbohidrogen birləşmələrindən - yanar qazların, neftin, qətranın, qırın; sü-

xurlardan - mərmərin, təbaşirin, kəcin, qılıbinin və ərintilərdən - tuneunun, poladın adı çoklular, faydalari, zərərlər xüsusiyyətləri, fiziki xassələri, istifadəsi haqqında məlumat verilir. "Xəmsə" də almaz, kükür, firuze, civə yataqları haqqında da məlumatlara rast gəlinir. Nizami doğru, düzgün olaraq kükür yataqlarını Aralıq dənizinə yaxın ərazilərlə, yanar qazları respublikamızla, firuzəni İranla əlaqələndirir.

*Nizami "Xosrov və Şirin" poemasında qızılı misir qatılmasını yersiz hesab edir. Belə halda qızılın dəyəri itir. Qızılın əridilməsi üçün gümüşün yararlı olduğunu göstərir.*


Ümumi geoloji məsələlər. Böyük şair-filosof Nizami Gəncəvi hələ XII əsrde əvvəlcə "Xosrov və Şirin" poemasında materiyanın, kainatın daim hərəkətdə olduğunu, onların elementar hissəciklərdən təşkil olunduğunu göstərmış, sonra isə "Leyli və Məcnun" poemasında həmin hissəciklərin daim hərəkətdə olaraq iş gördüyünü belə təsvir etmişdir:

#### Bir toz görünsə də, hər zərrə qədər, Bu dünya evində o da iş görər.

Bəli, Nizami kainatda yeganə hərəkət növü kimi fırlanma hərəkətinin mövcudluğunu qəbul etmişdir. Bu nəticəyə gəlmişdir ki, istənilen zərrəcik düz xətt ciza bilməz, yəni bütün xətlər qapalıdır. Nizami bunu "Leyli və Məcnun" poemasında belə təsvir edir:

Səhradan bir bulud qalxarsa əqr,  
Ucalar müyyən nöqtəyə qədər.  
Uçar ucalığın son zirvəsinə,  
Lakin o sərhədi aşammasız yenə.  
O da dairədə dolanıb qalar,  
O da bir dairə şəklini alar.  
Çadır tək çataraq bulud qaşını,  
Yerin üfiqünə qoymuş başını.  
Onun qoşununa yetirən nəzər,  
Dairə olmağa o da meyl edər ...  
Ən uca nöqtəni aşarsa bir xətt,  
Özəksi halına meyl edər fəqət...  
Bu kürə şəklində yalnız yer deyil,  
O xətt ki, hərlənir, yuvarlaqdır bil.

N.Gəncəvi "kainatda hər şey cəzbə bağlıdır", - deyərək cazibənin dünyəvi olması fikrini söyləmişdir.



Kainatda hər şey cəzbə bağlıdır,  
Filosoflar bunu eşq adlandıır.

Beləliklə o, alimləri 4-5 əsr qabaqlaya-raq hazırlıki atmosfer, hidrosfer və litosfer adlanan geosferlərə uyğun gələn hava, torpaq və su qatlarını ayırmışdır. Nizami zəlzələləri çox düzgün olaraq yerin dərin qatları ilə əlaqələndirir, geoloji amillərin təsirinin geoloji vaxt ərzində baş verdiyi ni təsdiq edən fikirlər söyləyir. O, 1139-cu ildə baş vermiş Gəncə zəlzələsinə həyəcanlı misralar həsr etmişdir. (Göygöl də zəlzələ nəticəsində əmələ gəlmİŞdir.)

#### Nizami əsərlərində təbiətə məftunluq motivləri.

Şairin dövründə şahların, sərkərdələrin ova çıxması, atla ceyramı, maralı qovması, şahın quşu ilə quş ovlaması bir əyləncə, estetik zövq və ya qohrəmanlıq kimi qələmə verilirdi. Odur ki, İskəndər də, Xosrov da, Şirin də və "Xəmsə" dəki dəbaşqa qəhrəmanlar da tez-tez ova çıxır, ov ovlayardılar. Lakin bu ovların hamısında bir məqsəd hiss olunur. Nizaminin təbiətə belə münasibəti onun oxucularında təbiətə qarşı məhəbbət oyadır, onu sevməye və qorumağa vadar edir. Azərbaycan xalqının, o cümlədən də onun böyük yətirməsi Nizaminin təbiətə olan məhəbbətinin zirvəsini indi respublikamızda mü-

qəddəsləşib, sevilə-sevilə qorunan və yaşa Nizami dövründən də artıq olan Şərq və ya Gəncə çinarlarının kökündə axarmaq lazımdır.

#### "Sirlər Xəzinəsi" ndəki

"Firidun və maralın dastanı" əsəri təbiətə sevgi baxımından səciyyəvidir. Şəhər çağı çəməndə ova çıxmış Firidunun gözünə şüx və çox məsum maral dəyir. Şahın gözü maral tutur, ona bağlanır. Şah maralı ovlamaq üçün oxa el atr, ox marala dəymir, Nizami şahın marala atlığı, lakin ona dəymədiyi oxu dilo gətirir. Ox Firiduna deyir ki, sənin ovlamaq istədiyin bu dilsiz heyvan öz baxışı ilə əyninə dəmir geyim geymişdi. Dəmir geyim isə ox bata bilməz. Nizami burada maralın gözəlliyyini zirehə çevirir, onu müqəddəsləşdirməyə çağırır. Şair, Firidunun maralı ovlaya bilməməsini təblig etmək, şahın insanları sərçə kimi deşib tökən oxunun gözəlliğin karşısındakı kütlöşdiyini göstərir.

Nizami əsərlərində arılara tez-tez müraciət edir. O, arılara qayırdığı mum olmasayı şam da olmazdı, şam olmasayı ev də işıqlanmadı, bal olmasayı gözələr uzaq gəren olmazdı, - deyir.

*Bəli, təbiətdə olan hər bir təbii görünüşün - Landşaftın özünə məxsus canlı aləmi vardır. Əgər ağ aylı şimal qütb dairəsində qarın, buzun arasında yaşıyırsa, o, səhrada tezliklə məhv olar. Əksinə, səhrada cöylan edən hər hansı bir heyvan qarın-buzun və ya meşənin içinde məhv olub gedər. odur ki, şair "Sirlər Xəzinəsi" ndə yazar ki, qızılıqş səhrəni tərifləyərək onun gözəl olduğunu deyir, lakin ördək ona etiraz edərək "ancaq dənizin, gölün gözəl" olmasına söyləyir.*

Dahi şairin "Xosrov və Şirin" poemasında olan təbiətə təsvirləri xüsusiilə diqqətə layiqdir. Burada təbiətdən məharətə istifadə geniş və coxcahetlidir.

Nizami buludu şeirə tez-tez gətirir, onun müsbət və mənfi cəhətlərini aşkarla çıxarmağa çalışır. Buludun ota körpəlikdən su vermesi, müxtəlif gül-ciçəyi, otlaçı böyütməsi onun hörmətini qaldırır. Şimşəklər şaxanda buluddan şıdrıqı yağış yağıdıqdan, bulud ağladıqdan sonra tez dağılır, səma yenidən açılır.

Şair iztirab içinde yerlə sürünən Məcnunun adından deyir ki;

*O utanmasayı, qalxıb durardı,  
Bulud tək özünə qılınca vurardı.*

Dahi şair şimşəyi və xüsusiilə ildirimi buludun qılınca hesab edir. Bulud "tutduğu işdən peşiman olanda" başına öz qılınımı - şimşək və ildirimi vurur.

*Həyatda düzlükdən danışanda "Sirlər Xəzinəsi" ndə Nizami ona şəkər qamışını misal gətirərək deyir ki, şəkər qamış düz olduğundan şirindir, şəkər toplayandır. Düzlük rəmzi kimi o, sərv ağacından danışaraq yazır ki, sərv ağacı düzlük bayragı qaldırdığından daima yarpaqları yaşıll olur. Belə çıxır ki, yaşıllıq təbiətin düzlüyü görə ona baxış etdiyi hədiyyədir.*

#### Coğrafi adların təhlili

"İskəndərnamə" də yetmişə qədər coğrafi ad, millet və xalq adı çəkilir.

Buna Hindistanın Qənnuci, Kəşməri, Pəncabi, Çinin Xütani, Xərxizi, Xətası, Əfqanıstanın Bəxxi, Qəznəsi, Quru, Hərənsi, Səncabçayı, Rusyanın Alan, Bərtəs, Qıpçaq, İsu və Tərtəs vilayətləri, Balkanın Makedoniyası, İtaliyanın Rimi daxıldır. Nizami ərab ölkələrində olan Qirvan, Əfrəncə və İskəndiyar, Kərx, Kəbə, Mədəin, Mosul, Fərat coğrafi adları çəkir. O, İranda olan bir çox coğrafi adları Zəndərud, İstəxr, Kirman, Gilan, Xizan və s. qələmə alır.

Nizaminin yazılılarında o dövrde məvcud olan, lakin sonradan xarabazara çevrilmiş, bir sıra coğrafi adlar da çəkilmişdir: İranda Pey, Şüştər, Rusiyada İsu, Tərtəs və s. Nizami "İskəndərnamə" sində Bərdənin qədim adını - Hurum, Daşkəndin qədim adını Çəç, Amu-Dəryanın adını - Ceyhun kimi göstərir.

*Poemada orta Asiyaya aid olan bir çox coğrafi adlar tez-tez çəkilir. Bura Buxara, Kaşhar, Turan, Fərqanə, Xərəzm və s. daxildir. Amma respublikamızın ərazisində məxsus olan coğrafi addan "İskəndərnamə" də çox az istifadə edilir. Bura Şabran, Hurun və ya Bərdə və Xəzər kimi coğrafi adlar daxildir. Dağlardan Tibetin, adalarдан isə Ekvatorial Afrikadakı Zəng (Zəngibar), dağ zirvələrindən isə Elbrus (Rusiya) dağının adı çəkilir. Deyilənlərdən aydın olur ki, Nizami "İskəndərnamə" əsərində baş ve-*

rən hadisələri bu və ya digər coğrafi adlarla sıx bağlanmışdır.

Nizami əsərlərində olan coğrafi adları 800 ildən artıq yaşı vardır. Deməli, o dövrden bu güne qədər yaşmış coğrafi adın da yaşı sekiz əsrden artıqdır. Nizamidən sonra tarixi hadisələr tufanının dəğitiştiği yaşayış məntəqələrinin adlarının saxlanılması da mühüm tarixi, eləcə də elmi əhəmiyyəti vardır.

Nizaminin tədqiqatçılardan Q.Cahani "Xosrov və Şirin" əsərindəki :

*İlicuq düzündə dincəldilər  
İcmək üçün cama, mey tökdülər.*

misralarındaki İlincuq düzünün adının sonralar dəyişərək Mil düzü olmasını elmi dəlillərlə sübut edir.

#### Bərdənin təsvirini

çox yiğcam və məzmunlu vermişdir. O, Bərdənin ətrafinın yazda, payızda gül-süz olmadığını, yayda dağların çiçəklənini, qışda isə bahar nəsiminin duyulduğunu, meşəsinin behişt örtüklü olduğunu, əteyinə Kürdən kövsər bağladığını söyləyir. Burada dağ toyuğu, turac, kəkklik və qırqovulun bol olduğunu, söyüd və sərv ağacları kölgəsində boşluq tapılmadığını deyir. Nizami poemasında yerin dərinliklərində başlamış göyün doqquzunu qatına qədər təbiətin bütün hadisə və prosesləri bu və ya digər dərəcədə öz əksini tapmışdır. Nizami ən böyük təbiet obyektlərini - Kəhəkəşəni, ulduzlar sistemini, Ayı, planetləri elmi dəqiqlikə görüb qələmə aldığı kimi, ən kiçik təbiet predmetlərini də - arını, qarışqanı görüb onların hər birini özünəməxsus təbii keyfiyyətlərinə aşkara çıxarmışdır. Nizami əsərlərində toxunulan təbiet mövzularına Yer kürəsi və Kosmos problemləri də daxildir. Şairin yaradıcılığında Yer kürəsinə, yer qabığına (litosfer), su (hidrosfer), hava (atmosfer) örtüyü, eləcə də bitki və heyvanat aləminə (biosfer) aid olan bir səra ciddi və elmi cəhətdən maraqlı məsələlər diqqəti cəlb edir.

*Beləliliklə xalqımızın böyük mütəffəkkir şairi Nizami Gəncəvinin poeziyası kimi elmi irsi də ümumdünya, caran - şümül xarakter daşıyır. Onun elmi çoxsahəli, dünyəvi və fundamental olmaqla böyük əhəmiyyət kəsb edir.*

*Sixəmməd Seyidməmmədov, ADPU-nun Quba filialının "Təbiət fənləri və onun tədrisi metodikası" kafedrasının baş müəllimi. "Gülüstən" elmi-ədəbi məclisinin sədri*